

Ermənilərin Zəngəzurda törətdikləri soyqırımı və vandallığın qanlı izləri

Birinci Dünya müharibəsi illərində Osmanlı dövləti ərazisindən Qərbi Azərbaycan ərazisinə kütləvi surətdə doluşan 50 min nəfərə qədər hay toplumunun öündə gələn silahlı quldur dəstələri bu yerlərin əzəli sahibləri olan türk-müsəlman əhalinin qənimine çevrilmişlər. Türk soyuna qarşı barışmaz bir nifrətə coşdurulub və həsiləşdirilmiş bu siahlı bandalar soydaşlarımız yaşıyan hər bir yaşıyış məntəqəsini dağıtmış, dinc, əliyalın əhalini kütləvi qırğına məruz qoymuşdur.

Bu terrorçu dəstələrinin başçıları A.Ozanyanın, D.Kanayanın, Q.Nijdenin P.Ter-Davtyanın məqsədi, ilk növbədə, Zəngəzur qəzasını işgal edib, əhalisini soyqırıma məruz qoyub yaratmaq isdədikləri "Böyük Ermənistən" a qatmaq idi. Bu silahlı quldur dəstələrinin əsas cəbbəxanası, hərbi düşərgələri və "görüş-təlimat yerləri" Qafan-Gorus cəbhə xəttində (Mehri və Xustup dağları əhatəsində) erməni kilsə şəbəkəsi olmuşdur. Əsrlər boyunca Azərbaycana qarşı kilsə və xəyanətkar dəstələr səviyyəsində qəsbkarlıq xətti yeridən ermənilərin XX əsrə daşnak ideologiyası ilə silahlanaraq apardığı sistemli soyqırımı və deportasiya siyaseti bu dəfə heç bir coğrafi və mənəvi sərhəd tanımamışdır.

Silahlı hay quldurları o zaman Zəngəzurda türk-müsəlman mənşəli yaşıyış məntəqələrinin dinc sakinlərinə qarşı törətdikləri soyqırımı ilə yanaşı, xalqımızın maddi-mənəvi və mədəni abidələrini də qarət və yerlə-yeksan etmişlər. Ən faciəvi hal odur ki, onların bir sıra abidələrimizin

düşmənin əsas hədəfində olan Zəngəzur və Qarabağ qəzalarında hay quldurlarının A.Ozanyanın, Q.Nijdenin, A.Srvantstanın başçılığı ilə törətdiyi soyqırımda aşağıdakı niyyətlər gizlənmişdi.

-Güclü dövlətlərin müsəlman-türk dünyasına qarşı yönəlik siyasetlərinə uyğun olaraq, erməni millətçiləri xalqımızın təbii və mədəni sərvətlərlə zəngin ərazilərini əle keçirmək, özlərini dünyaya bu yerlərin həqiqi sahibləri kimi təqdim etmək;

-Zəngəzur qəzasının əhalisinin qətləməyi, yurd-yuvalarının dağıdılması, tarixi-mədəni abidələrinin yer üzündə silinməsi ilə buradakı tarixi izlərimizi yox etmək, təbii sərvətlərin mənimsənilməsinə nail olmaq;

-Zəngəzur qəzasını əle keçirdikdən sonra Qarabağ və Naxçıvan ərazilərinə də iddia edilməsi istiqamətində saxta zəmin yaratmaq.

Daşnak siyasetçilər, hay-qriqorian kilsəsi və onların silahlı qruplaşması Zəngəzur qəzasında qanlı faciələrə imza atmaqla bu mənfur niyyətlərinə çatmışlar. Onlar 1918-1920-ci illərdə bu qəzanın 115 müsəlman-türk yaşayış məntəqəsini yerlə-yeksan edərək, 10 minlərlə dinc sakini soyqırıma məruz qoymuşlar. Daşnak quldurların qanlı cinayətlərinin sübutu kimi, ayrı-ayrı nahiyyələrdə soyqırımının və maddi-mədəni irlərimizə qarşı təcavüzün miqyası daha genişdir. Qəzanın Mehri, Qarakilsə, Zəngilan, Qubadlı, Laçın, Cəbrayı... nahiyyələri belə vəhşi hücumların hədəfində olmuşdur.

Bu dövrə A.Ozanyanın bandası Qarakilsə nahiyyəsində 58 müsəlman-türk kəndini (Urud, Vağdü, Ağdü, Qızılıcq, Şəki, Dəstəgur, Qızılışfəq, Ərəfsə, Comərdli, Sofulu, Murğuzlu...) yerlə-yeksan edərək, əhalisini qətlə yetirmişdir. Ürəyi soyumayan bu qanlınlər qədim Alban məbədlərini, qoç və günəş şəkilli qəbir daşlarını, bir sıra memarlıq tikililərini də məhv etmişlər. Dəstəgur kəndində yaşı 2 min il olan qədim Alban qəbiristanlığı (hündürlüyü 2 metr çatan, naxışlı və yazılı baş daşları, sənduqələr) dağıdılmışdır.

Kənddə fəaliyyət göstərən Şamxal Əfəndinin dünyəvi və dini məktəbi isə yandırılmışdır. Qonşu Vağdü kəndinin qədim memarlıq tikintisi olan məscid 400 nəfər dinc sakın içəri doldurulduğdan sonra partladılmış, yerde qalan əhali gülləboran edil-

mışdır. Sofulu kəndi yaxınlığındaqı "Qırıxlər piri" adlanan müqəddəs ziyyarətgah da hay hückumları zamanı dağıdılmışdır.

Zəngilan nahiyyəsinin Ağalı kəndini Qubadlı şəhəri ilə birləşdirən ticarət yolu üstündə, Mehri dəhlizindən 50 kilometr aralıda yerləşən, 500 illik tarixi olan Hüseynbəyli məscidi, Zəngilan-Qubadlı avtomobil yolunun Zilanlı kəndi ərazisindən keçən hissəsində olan qədim məscid yandırılaraq qarət edilmişdir. Bu məscidlərin yeri keçən əsrin 80-90-ci illərinədək qalırdı.

Nahiyyənin bu hissəsindəki qədim Sürməli kəndinə edilən hückumlar bu yaşayış məntəqəsinin yer üzündə silinməsi və əhalisinin qonşu Xocahan kəndində məskunlaşması ilə nəticələnmişdir. Bir cəhəti də qeyd edək ki, Zəngilan nahiyyəsinə basqın edən quldur A.Ozanyan və

olan 7-8 mağara, Həkeri çayının sol sahilində yerləşən Məmmədbəyli kəndində qədim türbələr (X-XI əsrlərə aid) və məscid, eləcə də kənd qəbiristanlığı yerlə-yeksan edilərək, qiymətli yazı, qəbir (qoç şəkilli, günəş təsvirli sənduqələr) nümunələri oğurlanmışdır. Mənfur niyyətlərini Genlik və Müşülan kəndlərində davam etdirən ermənilər 1967-1968-ci illərdə qəbiristanlıqdə qoç şəkilli qəbirleri oğurlamış, məscid divarındaki yazıları pozub yerində hay işarələri çəkmışlər.


Zəngilan nahiyyəsinin Şatarız, Beşdəli kəndləri ilə Qafan nahiyyəsinin Saf kəndi arasında, Xusdub və Meydan dağlarının sinesindəki 130 hektarlıq şərqi çinarı meşəliyini 1918-1920-ci illərdə vəhşi haylar doğrayıb aparmışlar. Zəngəzur qəzasının Qafan nahiyyəsində müsəlman-türk mənşəli Pürülü, Armudlu, Müselləm,



Q.Nijdenin dəstələrinə Gorus və Qafan nahiyyələrinin haylar yaşayış Gərəvünc, Xinzirək (bu kənd əvvəllər Almalıq adlanıb) Zeyvə, Ağavurd, Şurnux kəndlərinin də sakinləri kömək etmişlər.

1918-ci ilə yaradılmış Azərbaycan Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.M.Mixaylovun hesabatında göstərilmişdir ki, Zəngəzur qəzasının 115 müsəlman-türk kəndi erməni quldurları tərefindən dağıdılaraq yer üzündə silinmiş və 10 mindən çox dinc sakın qətlə yetirilmişdir. Bu faciələr daşnakxislət bolşeviklər S.Şaumyan və A.Mikoyan və tərefindən Azərbaycanın digər bölgələrində də davam etdirilmişdir. Xalqımızın soy-kökünə qənim kəsilmiş, qanına susamış daşnaklar bununla kifayətlənməyərək mədəmənəvi irlərimizə də qənim kəsilmişlər. Bu qanlı izlərə Azərbaycanın hər yerində rast gəlinmir...

Zəngilan nahiyyəsinin Malatkeşin kəndinin qərbində, Əsgülüm silsiləsinin suayırıcısında XIV-XV əsrlərinin yadigarı olan eyni adlı qala da (fateh Əmir Teymur 1401-ci ilə Naxçıvan yürüşündə burada olmuşdur) düşmənlərin hədəfindən yayınmamışdır. Bu nahiyyənin mərkəzi olan Zəngilan şəhərinin əsası olan Pirçi-ban kəndindən şərqə doğru 2 kilometr aralıda "Qızıldəş" yüksəkliyində müqəddəs ziyyarətgah, Ağalı kəndi ərazisində Azıx mağarası yaşında



mənşeyini zorla özlərinə bağlamaları sovet dövründə bu yerlərlə bağlı tariximizin önemli səhifələrinin beynəlxalq aləmdə təbliğ və təşviq edilməsinə maneələr yaratmışdır.

Hay kilsəsinin Azərbaycan hündünda yürüdüyü düşməncilik siyasetinin mahiyyəti dəyişməz qalsa da, tarixi dövrə uyğun olaraq ayrı-ayrı ərazilərdə (Cənubi Azərbaycanda, Qarabağın dağlıq hissəsində, aran və dağlıq Şirvanda, Borçalı və Dərbənd nahiyyələrində) müxtəlif üsul və vasitələrdən, qaydalardan istifadə etmişlər. 1918-1920-ci illərdə

Pəhyan, Gihu (əhalisinin sayına görə ən böyük kənd olub) kəndlərinin yaşı minilliklərlə ölçülən tarixi qəbiristanlıqları dağıdılmış, bir çox qəbir nümunələri daşınaraq aparılmışdır.

Erməni vandallarının dağıntılarının və qarətlərinin izlərinə Qubadlı nahiyyəsinin də bir çox yerlərində rast gəlinirdi. Padar və Balasoltanlı kəndləri arasındaki "Məscidi" yeri, Çərəli kəndi ətrafında "Şeyx Əfəndi" piri, "Xəçin dərəsi" piri, "Sofulu" piri, "Məvdan" piri, "Yolaşan" piri, Boyunəkər kəndində 200 illik yaşı olan Hacı Hürcahan gümbezə, Dondarlı kəndinin 8 kilometrliyində memarlıq üslubunda tikilən, 18 metr hündürlüyü olan günbəz də 1918-1920-ci illərdə quldur basqınlarına məruz qalmışdır.

Ümumiyyətlə, Zəngəzur qəzasının Zəngilan, Qubadlı, Qafan, Laçın nahiyyələrinin əhalisinə qarşı hay daşnaklarının törətdiyi kütləvi soyqırım aktları və tarixi zənginlikləri özündə yaşadan mədəməni abidələrinə qarşı vəhşilik 1918-1920-ci illərdə genişmişqası, dağıdıcı və hədsiz dərəcədə faciəli olduğundan daha dərindən tədqiqat aparılması zəruridir.

**Qismət YUNİSOĞLU,
Bakı Dövlət Universitetinin
müəllimi**